

# BAKİ UNIVERSİTETİNİN XƏBƏRLƏRİ

Nö2

*Humanitar elmlər seriyası*

2022

## ƏDƏBİYYATŞÜNASLIQ

UOT 82

### AZƏRBAYCAN MÜHACİRƏT MƏTBUATI MİRZƏ ƏLƏKBƏR SABİR HAQQINDA

**Abid H.TAHİRLİ\***

*“Hop-hopnamə”nin döymədiyi qapı, girmədiyi ev  
qalmadı, onu oxuyanlar da sevdı, oxudanlar da.  
Zamanında heç bir şair özünü böyük Sabir qədər  
xalqa sevdirməmişdir.*

*Abdulla Şaiq*

Tədqiqatda mühacirət mətbuatında (“Yeni Qafqasya”, “Odlu yurd”, “Azərbaycan”, “Azərbaycan yurd bilgisi”, “Mücahid” dərgilərində) M.Ə.Sabir haqqında dərc olunan məqalələrin bir qismindən ilk dəfə bəhs edilir. Mühacirət ədəbiyyatşunaslığının yaranması və inkişafında misilsiz rol oynamış Məhəmməd Əmin Rəsulzadənin, Mirzə Bala Məhəmmədzadənin, Əhməd bəy Cəfəroğlunun, Əbdülvahab Yurdsevərin, Mustafa Haqqı Türkə-qulun, Səlim Rəfiqin, Məhəmməd Əli Rəsulzadənin M.Ə.Sabir irsi ilə bağlı yazınlarda irəli sürdükləri ədəbi-nəzəri fikirlər bu gün də çox aktual və əhəmiyyətlidir. Məqalədə sabirşunaslığın mühacirətdə tədqiqi tarixi, spesifik cəhətləri, üslubu və metodu təhlil olunur, elmi-nəzəri baxımdan dəyərləndirilir.

**Açar sözlər:** Mirzə Ələkbər Sabir, mühacirət mətbuati, mühacirət ədəbiyyatşunaslığı, ideoloji mübarizlə

**Giriş.** Bolşeviklərin 28 aprel 1920-ci ildə ölkəmizə hərbi təcavüzündən, Azərbaycan Xalq Cümhuriyyətinin süqtundan bir müddət sonra Türkiyədə məskunlaşan Cümhuriyyət liderləri nəşr etdikləri mətblu orqanlarda totalitar sovet rejimi və kommunist diktaturasına qarşı müxtəlif istiqamətlərdə barışmaz ideoloji mübarizəyə başladı. Direktiv göstərişlə yaradılmış qondarma sovet ədəbiyyatının, saxta sosialist realizmi (sosrealizm) ədəbi

\* Azərbaycan MEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan mühacirət ədəbiyyatı şöbəsinin baş elmi işçisi; filologiya elmləri doktoru; habidtahirli@gmail.com; ORCİD ID: 0000-0002-8175-2866

metodu və konsepsiyasının kəskin tənqid ideoloji mübarizənin aparıcı mövzularından idi. 1923-cü ildə İstanbulda nəşrə başlayan “Yeni Qafqasya” dərgisində, sonralar onun – mühacirət mətbuatının bayraqdarının programını, məramını eyni əzm və cəsarətlə davam etdirən “Azəri Türk”, “Odlu yurd”, “Bildiriş”, “Azərbaycan yurd bilgisi”, “Qurtuluş”, “İstiqlal”, “Azərbaycan”, “Mücahid” və s. kimi qəzet və jurnallarda dərc olunan məqalələr yeni dövr milli ədəbiyyatşunaslığının yaranması və inkişafında mühüm rol oynamışdır. İllər ötdükcə sovet ədəbiyyatşunaslığı ilə daban-dabana zidd milli ədəbiyyatşunaslığımızın problemlərinə konseptual baxış formalaşmış, onun princip və elmi-nəzəri əsasları müəyyənləşdirilmişdir. Yüksək peşəkarlıqla, sistemli həyata keçirilən bu işin nəticəsində Məhəmməd Əmin Rəsulzadənin, Mirzə Bala Məhəmmədzadənin, Əhməd bəy Cəfəroğlunun, Əbdülvahab Yurdsevərin, Mustafa Haqqı Türkəqulun, Səlim Rəfiqin, Məhəmməd Əli Rəsulzadənin məqalə və kitablarından ibarət zəngin və çoxşaxəli ədəbiyyatşunaslıq irsi ərsəyə gəlmişdir. “Kitabi-Dədə Qorqud” başda olmaqla bir çox dastanlarımızın, Qətran Təbrizi, Məhsəti, Xaqani, Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Qasimi, Şah İsmayıllı Xətai, M.F.Axundzadə, Qasim bəy Zakir, Seyid Əzim Şirvani, Cəlil Məmmədquluzadə, Məhəmməd Hadi, Cəfər Cabbarlı, Hüseyin Cavid, Əhməd Cavad, Almas İldırım, Əmin Abid (Gültəkin), Şəhriyar və bu kimi digər görkəmli sənətkarların həyat və yaradıcılığına dair dolğun, sanballı araşdırırmalar bu gün də aktualdır və Azərbaycan ədəbiyyatı tarixinin yeni, milli konsepsiyasının özəyini təşkil edir, istiqamətini müəyyənləşdirir.

Mühacirət mətbuatının, mühacirət ədəbiyyatşunaslığının ən çox müraciət etdiyi ədəbi simalardan biri də poeziyada yeni mərhələ açan və məktəb yaradan Mirzə Ələkbər Sabirdir. Mühacirət mətbuatında M.Ə.Sabir haqqındaki materialları məzmununa, məqsədinə görə dörd qrupa bölmək olar:

- Müxtəlif problemlərə - sovet ədəbiyyatşunaslarının tənqidinə, onların milli dəyərlərə qarşı qərəzli və saxta münasibətinə, cəmiyyət həyatındakı nöqşanların ədəbi əsərlərdə inikasına, klassik ədəbi irlərin, məktəb və mətbuatın milli şürurun inkişafındakı roluna həsr edilmiş yazılarında M.Ə. Sabirlə bağlı fikirlərin əks olunduğu materiallar;
- M.Ə.Sabirin həyat və yaradıcılığından ayrıca bəhs edən yazılar;
- M.Ə.Sabirin yaradıcılığından nümunələr, foto və karikaturalar.

**Sabir haqqında yazılın əsərlər.** “Azəri mətbuatının müxtəsər tarixçəsi” [1, 132-135], Mirzə Bala Məhəmmədzadənin məşhur “Azərbaycan Misaqi Millisi” [2, 252-253, 267-271, 284-287, 300-303, 313-317], “Ədəbi hakimiyət qovğası” [3, 442-448], “Məktəblər və dərs kitabları” [4, 111-112], Səlim Rəfiqin “Son dövr Azərbaycan ədəbiyyatı” [5, 26-34], Əhməd Cəfəroğlunun “Azəri ədəbiyyatında istiqlal mücadiləsi izləri” [6, 291-305, 339-348, 361-371, 426-433] və s. kimi məqalələrdə müxtəlif mövzulara to-

xunulur və bu zaman müəlliflər fikirlərini əsaslandırmaq üçün M.Ə.Sabir yaradıcılığına da müraciət edir. Mətbuat tarixinin inkişaf yolundan bəhs edən “Azəri mətbuatının müxtəsər tarixçəsi” adlı məqalənin “İlk Rusiya ixtilalı ilə başlayan dövr” hissəsində müəllif 1905-ci ildə senzuranın ləgvindən sonra mətbuat həyatındaki canlanmadan, “Həyat”, “Füyuzat”, “Irşad”, “Tərəqqi”, “Dəbistan” kimi dövri nəşrlərdən bəhs etdikdən sonra yazır: “Tiflisdə intişar edən mizah məcməsi “Molla Nəsrəddin” bilhassa (xüsusi ilə-T.A) şayəni kayttır (diqqətəlayiqdir-T.A). Bu Azərbaycan intibah tarixində ən çox təsir eyləmiş bir məcməmdir... Məşhur Azərbaycan şairi Sabir “Hop-hop” şeirləri ilə bu məcmənin ən nəfis mizahı tənqidlərini yazmışdır” [1, 133]. Mirzə Bala Məhəmmədzadə irsinin ən parlaq nümunələrindən olan “Azərbaycan Misaqi Millisi” məqaləsində publisist bir neçə dəfə M.Ə.Sabir yaradıcılığından söz açmaqla, sitatlar gətirməklə mülahizələrini bəyan edir. Milli şurun oyanmasında ədəbiyyat və mətbuatın rolunu yüksək qiymətləndirən M.B.Məhəmmədzadə şairin

Fəhlə, özünü sən də bir insanmı sanırsan?!  
Pulsuz kişi, insanlığı asanmı sanırsan?!

və

Aldı dolu eldən səru samanını, neylim?  
Yainki çeyirtkə yedi bostanını, neylim?

misraları ilə başlayan şeirlərindən sitatlar gətirərək kəndlili-mülkədar, fəhlə-sahibkar münasibətlərini həcv edir, fəhlə və kəndlinin qəflət yuxusundan oyanmasına çalışır [2, 286]. Maraqlı və diqqətçəkəndir ki, M.B.Məhəmmədzadə Hadi yaradıcılığının ideyasını, məğzini, mahiyyətini açmaq, özünə-məxsus cəhətlərini göstərmək üçün onu dövrün sənətkarları Hüseyn Cavid, Abdulla Şaiq, eləcə də Mirzə Ələkbər Sabirlə müqayisə edir, konkret nümunələrlə fikir və mülahizələrini əsaslandırır. Mirzə Ələkbər Sabiri “realist və münekkit” sayan M.B. Məhəmmədzadə Hadini “son dərəcədə idealist, bəzən də utopist” adlandırır: Hadi məktəbə gedən bir uşaqtan ilham alaraq sevinir, onun şəminə ümidi lərlə dolu şeir həsr edir, “Sabir bu qəbildən olan şeirin əleyhinə çıxır və bir dilənçi cocuq bularaq:

Ey dərbədər gəzib ürəyi qan olan çocuq!  
Bir löqmə nan üçün gözü giryan olan çocuq!  
Əşkilə abrusu da rizan olan çocuq!  
Mətlubi nan, qazandığı hirmən olan çocuq!

İnsan kimi bilinsə idi qədrü qiymətin,  
Açımiş olurdu məktəbi-milli cəmaətin,  
Dərk etmək istəmir hələ bu feyzi millətin,  
Qalsın nihan vədileyi-fitri-məharətin;

Ey ehtişami-milləti talan olan çocuq!  
Ey dərbədar gəzib ürəyi qan olan çocuq!- deyə yazar.”  
[2, 286].

Bolşevik Əliheydər Qarayev “Kommunist” qəzetində dərc olunan məqaləsində məktəblərdə və dərs kitablarındakı “milliyyət” və “Türkçülük” təhlükəsindən bəhs etmişdir. “Məktəblər və dərs kitabları” adlı məqalədə M.B.Məhəmmədzadə yazar ki, hər halda M.Ə.Sabirin milli parçalardan ibarət şeirləri Ə.Qarayevin (Azərbaycan SSR dövlət xadimi, ilk ədliyyə və əmək xalq komissarı –T.A) xoşuna getməmişdir [4, 111]. Yazında bolşevik mühərririn məsələyə antimilli münasibəti kəskin tənqid edilir.

Azərbaycan mühacirət ədəbiyyatşunaslığının görkəmli nümayəndəsi Səlim Rəfiq “Son dövr Azərbaycan ədəbiyyatı” adlı məqaləsinin “Xalqçı ədəbiyyat” hissəsində M.Ə.Sabir yaradıcılığını peşəkarlıqla təhlil edərək yazar: “Sabirin ictimai həyatda təmas etmədiyi sahə qalmadı. Fikirlərini özü-nəməxsus bir əda ilə nəzmin qəlbələri arasına sıxışdırıldı. Azəri ədəbiyyatına bir “Hop-hopnamə” bəxş edən sənətkar Əli Nəzmi kimi şairlərin yetişməsində müəssir oldu” [5, 34].

Dünya şöhrətli türkoloq prof.Əhməd Cəfəroğlu “Azəri ədəbiyyatında istiqlal mücadiləsi” adlı məqalələr silsiləsinin dördüncü hissəsində M.Ə.Sabir yaradıcılığından da söz açmışdır [6, 431].

**Sabirin həyatı və yaradıcılığı.** Mühacirət mətbuatında M.Ə.Sabirin həyat və yaradıcılığından ayrıca bəhs edən yazılar böyük satirik şairin keşməkeşli ömrə yolu, fəaliyyəti, silahdaşları ilə daha yaxından tanış olmaq imkanı yaradır. Şamaxıda Sabirin qonşusu və yaxın dostu olmuş Məhəmməd Şərif Əfəndizadənin “Sabirə aid bir xatirə” adlı yazısı [7, 199-205] sabırşunaslığın zənginləşdirilməsi baxımından da maraq doğurur. Müəllif Sabirin ikiotaqlı mənzilinin əlli addimlığındakı küçənin tinində kiçik dükanda sabun düzəldərək dolandığını, ətrafda mərsiyə oxuyan kimi tanındığını, dükanının qarşısında yüksək səslə dua oxuduğunu diqqətə çatdırıldıqdan sonra şairlə ilk tanışlığını nəql edir: “Onunla 1905-ci ildə tanış oldum. Həmin il Tiflis və Bakıda türkə qəzetlər çıxmaga və qəzetlərdə türkə intibahamız mənzum yazılar (şeirlər) yazılımağa başlamışdı. Hər halda onları görüb, onlar kimi davranışmaq həvəsinə düşdüyüünə görə Sabir bir gün məni dükəninin önündə dayandıraraq türkə sərf və nəhv kitabı istəmişdi. İstanbuldan cəlb edilən müəllimlərin (Şeyxzadə Hafiz Məhməd və daha sonra Nemanzadə Ömər Faiq əfəndilər) iştirakı ilə bir neçə il idi ki, Şamaxıda “üsulicədid” üzrə bir məktəb açılmışdı. Mən də o məktəbdə oxuduqdan sonra yenə eyni məktəbdə müəllim olmuş və İstanbuldan qəzet-kitab gətirməyə başlamışdım. Bunu bildiyinə görə Sabir məndən o günü “İstanbul kitabları” istəyirdi” [7, 199]. Sabir tanınmış şair, maarifçi, publisist Şirvanlı Seyid Əzimini

ibtidai məktəbində oxuyur, mərsiyələr yazırıdı. “İdeal və yüksək məfkurəli yazınlarda uğur qazanan Mirzə Abasqulu Səhhətin” vasitəsi ilə Sabir 1906-ci ildə nəşrə başlayan “Molla Nəsrəddin” mənzuməsini oxuyur, jurnalla əməkdaşlıq etməyə başlayır. “Sabiri mərsiyə yazmaqdan və oxumaqdan qurtarıb şair yapan, mizahi şeirlər yazmaq üçün istedad olduğunu kəşf etdikdən sonra ondan əl çəkməyib ona mövzular verən, onu sabunçuluqdan qurtaran Səhhət olmuşdur” [7, 200] - yazan xatirə müəllifi Abbas Səhhətin “molla olmaq üzrə Xorasana göndərildiyini”, daha sonra Tehrana, oradan isə Beyruta getdiyini, fransız, rus dillərini mükəmməl öyrəndiyini, Beyrutda tibb təhsili aldığıni, rus şairlərindən Qoqol, Puşkin, Lermontovdan tərcümələr etdiyini, onun səyi ilə Şamaxıda “bir irfan və ədəbiyyat ocağı vücud” gətirildiyini, “Sabirə “Hop-hopnamə” ismini bulduğunu” [7, 201] da vurğulayır.

M.Ş.Əfəndizadə oxucularla Sabirin Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu ilə görüşlərinə, Məhəmməd Hadi ilə münasibətlərinə dair xatirələrini də bölüşür. O, Əli bəy Hüseynzadənin Sabirin yaradıcılıq üslubuna təsirindən bəhs edərkən göstərir ki, “büsbütün yeni olan məlum tərzdəki- yəni söyləmək istədiyi mövzunun əksini deyirmiş kimi görünmək - üslubunun intihab edişinə bir amil də Hüseynzadə Əli bəy olmuşdur. M. Ş. Əfəndizadə yazır: “Əli bəy İstanbuldan Bakıya gəldikdən sonra Şamaxıdakı xalalarını ziyarət etmək üçün oraya gəlmişdi. Sabir ilə mən də xalaları Mirzə Meh-dinin evində ziyarətimizdə bu üslubu Əli bəy Sabirə ilham etdi və rus şairlərindən birisini buna misal göstərdi.”[7, 204] Müəllif yazının sonuna doğru Ağaoğlu ilə görüşü xatırlayıır: “Ağa oğlu Əhməd bəyi ziyarətimizdə də Əhməd bəyi: Sabir sizmisiniz?- deyincə - Əvət, yoxsa, Bangi döhlül şenidən ez dur hoşet” (yəni davulun səsi uzaqdan xoş gəlir”-deyəmi düşündünüz-de-miş və Əhməd bəyi də güldürmüştü”[7, 205].

Tənqidçi, publisist Məhəmməd Əli Rəsulzadə “Azəri ədəbiyyatında Sabir” [8, 334-340, 376-387] adlı məqaləsini “Sabirin şeirlərindəki tənqid və nəşəli ruhu göstərmək məqsədi ilə” yazdığını bildirir. Zənnimizcə, müəllif qarşısına qoyduğu vəzifəni irihəcmli və sanballı yazısında peşəkarlıqla icra etmişdir: “Ölçüyəgəlməz bir mizah nəşəsinə malik”, “ən acı ilacları kəndi xəstələrinə oxşamaqla verən doktor”, “yalnız Azərbaycan və Qafqaz türklərinin deyil, islam aləminin hamisinin ehtiyac və nöqsanlarını görmüş və mənimsemış”, “millətin dərdi ilə yanın”, “bənzərsiz şair və tənqidçi” adlandırdığı Sabirin ömr yolu və yaradıcılığını əhatəli araşdırılmış və dəyərləndirmişdir. M.Əli Rəsulzadə Sabirin şeirlərinin mövzu və ideyasını onun ırsindən konkret nümunələr gətirərək təhlil edir və ədəbi-nəzəri mülahizələrini irəli sürür.

Mühacir soydaşlarımızın Ankarada nəşr etdikləri “Mücahid” (1955-1964-cü illər, cəmi 59 nömrə) aylıq ictimai fikir məcmuəsində Türkiyənin tanınmış ictimai xadimi, nüfuzlu ədəbiyyatşunas Agah Sırrı Levendin “Azə-

ri şairi Ələkbər Sabir” adlı məqaləsi dərc olunmuşdur [9]. Redaksiya bu yazının “Ulus” qəzetiinin (Türkiyədə 10 yanvar 1920 tarixindən çıxmışa başlamış, bir müddət “Xalqçı”, “Barış”, 1974-cü ildən “Yeni Ulus” adı ilə nəşr olunmuşdur- T.A) 21.05.1962-ci tarixli nömrəsindən götürüldüünü qeyd etmişdir. O, Sabir yaradıcılığının bütün problemlərini -ideya, məzmun, dil, üslub, sənətkarlıq məsələlərini incəliklərinə qədər təhlil etmiş, dəyərləndirmiş, maraqlı elmi-nəzəri ümumiləşdirmələr aparmışdır. Agah Sırrı Le-vend M.Ə.Sabirin Türkiyə sevgisini və təəssübünü də yüksək qiymətləndirmişdir: “Sabir haqsızlığa və keyfə görə yönətimə də saldırmışdan çəkinmiş. İrandakı olayları izləyərək şahlara çatmış (sataşmış-T.A), Türkiyədəki Məşruyyət dövründən sonra Türkiyə türkləri ilə ilgilənərək “31 Mart vakanası”nı (II Əbdülhəmid idarəsinə qarşı ilk üsyən- T.A) öncədən xəbər vermiş

Osmanlılar, aldanmayın Allahi sevərsiz,  
İranlı kimi yatmayın, Allahi sevərsiz-  
deyərək bizi uyarmaq istəmişdir” [9, 19].

Yuxarıda M.Ə.Sabir haqqındaki materialları məzmununa, məqsədinə görə təsnifatında şairin yaradıcılığından nümunələrə, foto və karikaturalara da mühacirət mətbuatında yer verildiyini qeyd etmişdir. Demək olar ki, bütün məqalələrdə şairin şeirlərindən gen-bol sitat gətirilərək istifadə olunur, bəzən də şeirlər tam halda verilir. Təkcə onu demək kifayətdir ki, “Azərbaycan” (Ankara) dərgisi müxtəlif saylarında “Hop-hopnamə”dən 15-dən çox nümunə dərc etmişdir.

**Nəticə və elmi yenilik.** Biz mühacirət mətbuatında M.Ə.Sabir haqqında dərc olunan məqalələrin bir qismindən ilk dəfə olaraq bəhs etdik. Həmin mənbələr, müəlliflərin təhlil və qənaətləri böyük sənətkarın fərdi üslubunu, özünəməxsus dəst-xəttini və ən başlıcası isə öz dövrünün, mühitinin problemlərinə münasibətini aydınlaşdırmaq baxımından olduqca əhəmiyyətlidir. Digər tərəfdən isə M.Ə.Sabir haqqında mühacirət mətbuatında dərc olunan məqalələr, həm mühacirət mətbuatı, onun toxunduğu mövzular, ideya istiqaməti, həm də mühacir müəlliflərin yaradıcılığı barədə müəyyən mülahizələr yürütməyə imkan verir. Xüsusi vurgulamaq lazımdır ki, şöhrətli satira ustası ilə bağlı mühacirət ədəbiyyatşunaslığında mənbələr bu məqalələrlə və bu araşdırma ilə məhdudlaşdırılmış, mühacirət ədəbiyyatşunaslığında M.Ə.Sabirin həyat və yaradıcılığına dair dəyərli araşdırımlar var və bu istiqamətdə tədqiqatlar bu gün də uğurla davam etdirilir. Fil.e.d. N.Cabbarlı 25 il önce dərc edilmiş “Sabir mühacirət ədəbiyyatşunaslığında” məqaləsinə (“Ədəbiyyat qəzeti”, 30 may 1997) problemi müəyyən qədər araşdırılmışdır. Araşdırmanın daha dolğun variantı onun “Mühacirət və klassik ədəbi irs” [10] monoqrafiyasında yer almışdır. Vaqif Sultanlı “Azərbaycan mühacirət ədəbiyyatı” [11] kitabında M.Ə.Rəsulzadənin Sabir yaradıcılığına mü-

nasibətinə toxunmuş, Təyyar Salamoğlu (Cavadov) 2016-cı ildə Bakıda keçirilən «Azərbaycan mühacirət ədəbiyyatı: Reallıqlar, problemlər, vəzifələr» II Beynəlxalq elmi konfransında “Azərbaycan mühacirət ədəbiyyatşunaslığı Mirzə Ələkbər Sabir yaradıcılığına metodoloji münasibət kontekstində” adlı məruzəsində Əbdülvahab Yurdsevərin bu sahədəki araşdırılmalarından söz açmışdır [12]. Bütün bu tədqiqatlar XX əsrin əvvəllərində Sabir irsinin öyrənilməsində xidmətləri olan Abbas Səhhət, Seyid Hüseyin, Firudun bəy Köçərli, Yusif Vəzir Çəmənzəminli, Tağı Şahbazi Simurq kimi xadimlərin, eləcə də sovet dövründə sabırşunaslığın tədqiqində xüsusi bir mərhələ yaratmış Ə.Şərif, Ə.Mirəhmədov, M.Cəfərov, A.Zamanov, M.İbrahimov, K.Talıbzadə, Ə.Cəfər, T.Hacıyev, M.Cəlal, Yaşar Qarayev, N.Paşayeva, M.Məmmədov, Tərlan Novruzov, A.Məmmədov (Bayramoğlu), R.Məhərrəmova və digər görkəmli ədəbiyyatşunaslarının araşdırılmaları ilə mühacirət ədəbiyyatşunaslığı arasında bir növ körpü yaratmış və bütövlükdə sabırşunaslığın zənginləşdirilməsinə yardım etmişdir.

### **ƏDƏBİYYAT**

1. Azərbaycan mətbuatının müxtəsər tarixçəsi. “Yeni Qafqasya”. 3. yıl 1925-1926. Yıl: 3, sayı 1-21. Nəşrə hazırlayanlar: Yavuz Akpinar, Səlcuk Türkyılmaz, Yılmaz Özkaya. TEAS Press Nəşriyyat evi., TEAS Press. I nəşr, İstanbul: fevral 2018, 415 s.
2. Məhəmmədzadə M.B. Azərbaycan Misaqi Millisi. “Yeni Qafqasya”. 3.yıl 1925-1926. Yıl: 3, sayı 1-21. Nəşrə hazırlayanlar: Yavuz Akpinar, Səlcuk Türkyılmaz, Yılmaz Özkaya. TEAS Press Nəşriyyat evi., TEAS Press. I nəşr, ISBN 978-605-301-259-7. İstanbul: fevral 2018, 415 s.
3. Məhəmmədzadə M.B. Ədəbi hakimiyyət qovğası. - İstanbul: “Odlu yurd” məcmuəsi, - №11,- 1930.
4. Məktəblər və dərs kitabları. “Yeni Qafqasya”. 4.yıl 1926-1927.Yıl: 4, sayı 1-24, yıl 5, sayı: 1-2. Nəşrə hazırlayanlar: Yavuz Akpinar, Səlcuk Türkyılmaz, Yılmaz Özkaya. TEAS Press Nəşriyyat evi., TEAS Press. I nəşr, ISBN 978-605-301-260-3. İstanbul, fevral 2018, 415 s.
5. Səlim R. Son dövr Azərbaycan ədəbiyyatı. - İstanbul: “Azərbaycan yurd bilgisi” məcmuəsi, - №1, - 1932.
6. Cəfəroğlu Ə. Azəri ədəbiyyatında istiqlal mücadiləsi izləri. - İstanbul: “Azərbaycan yurd bilgisi” məcmuəsi, - №8-9, 10, 11, 12, - 1932.
7. Əfəndizadə M.Ş. Sabirə aid bir xatirə. - İstanbul, “Odlu yurd” məcmuəsi, - №5, -1929.
8. Rəsulzadə M.Ə. Azəri ədəbiyyatında Sabir. - İstanbul, Azərbaycan yurd bilgisi” məcmuəsi, - №33-34; №35-36, - 1934.
9. Agah Sırrı Ləvənd.“Mücahid” məcmuəsi. - Ankara: may-iyun, - 1962, - № 7, -s.18-19.
10. Cabbarlı N. Mühacirət və klassik ədəbi irs. - Bakı: Elm, - 2003, - 172 s.
11. Sultanlı V. Azərbaycan mühacirət ədəbiyyatı. - Bakı: Şirvannəşr, - 1998, - 112 s.
12. Salamoğlu (Cavadov) T. Azərbaycan mühacirət ədəbiyyatşunaslığı Mirzə Ələkbər Sabir yaradıcılığına metodoloji münasibət kontekstində. «Azərbaycan mühacirət ədəbiyyatı: Reallıqlar, problemlər, vəzifələr». II Beynəlxalq elmi konfransın materialları. - Bakı: 10-11 oktyabr 2016-cı il, - s.167-177.

## АЗЕРБАЙДЖАНСКАЯ МИГРАЦИОННАЯ ПРЕССА О МИРЗЕ АЛАКБАР САБИР

Абид Х. ТАХИРЛИ

### РЕЗЮМЕ

В статье впервые упоминаются некоторые статьи о М.А. Сабире, опубликованные в эмигрантской прессе - журналах "Ени Қафкася", "Одлу юрд", "Азербайджан", "Азербайджан юрд билгиси", "Муджадид". В этих статьях представлены идеи Мухаммеда Амина Расулзаде, Мирзы Бала Махаммадзаде, Ахмад бека Джаяфароглу, Абдулвахаба Юрдсевера, Мустафы Хакки Туркагула, Салима Рафига, Мохаммеда Али Расулзаде, сыгравших несравненную роль в становлении и развитии отечественного литературоведения, которые на сегодняшний день тоже очень актуальны и важны. Анализируются и оцениваются с научно-теоретической точки зрения исследователи великого сатирика в области эмигрантской литературы, их статьи, история, особенности, стиль и метод изучения Сабироведение в эмиграции.

**Ключевые слова:** Мирза Алекпер Сабир, эмиграционная пресса, эмиграционная литература, идеологическая борьба

### AZERBAIJANI MIGRATION PRESS ABOUT MIRZA ALAKBAR SABIR

Abid H. TAHIRLI

### SUMMARY

This article firstly examines several articles about M.A. Sabir, published in the emigrant press - in the magazines, such as "Yeni Kafkasya", "Odlu Yurd", "Azerbaijan", "Azerbaijan Yurd Bilgisi", "Mujahid". These articles present the ideas of Muhammad Amin Rasulzadeh, Mirza Bala Mahammadzadeh, Ahmad bey Jafaroglu, Abdulvahab Yurdsever, Mustafa Hakki Turkagul, Salim Rafiq, Mohammed Ali Rasulzadeh, who played an incomparable role in the formation and development of domestic literary criticism, which are also very relevant and important today. The researchers of the great satirist in the field of emigrant literature, their articles, history, features, style and method of Sabir studies in the emigration are analyzed and evaluated from a scientific and theoretical point of view.

**Keywords:** Mirza Alakbar Sabir, emigration press, emigration literature, ideological struggle